

Ağayev E.K., Muradov H.K., Məmmədov T.E., İsmayılova Z.E.

**BAĞIRSAQ ANASTOMOZLARINDA GEDƏN REGENERASIYA PROSESLƏRİNƏ
İNSAN PLASENTAR HİDROLİZATININ TƏSİRİ**

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrası, Bakı

Məqalədə kəskin bağırsaq keçməzliyi modeli fonunda qoyulmuş birincili bağırsaq anastomozlarda gedən regenerasiya proseslərinə insan plasentar hidrolizatının təsirinin eksperimental tədqiqi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 60 dovşan üzərində 2 qrupda kontrol ($n=20$) və əsas ($n=40$) olmaqla tədqiqat aparılmışdır. Əsas qrup da özlüğündə 2 yarımqrupa bölünmüştür. Heyvanlara strangulyasion kəskin bağırsaq keçməzliyi modeli yaradılmış, qanqrenaya uğramış bağırsaq segmenti bir sutkadan sonra relaparatomiya yolu ilə rezeksiya edilərək birincili yan-yana, birsərli entero-enteroanastomoz qoyulmuşdur. Kontrol qrupda standart müalicələr aparıldığı halda, əsas qrupda standart müalicə ilə yanaşı, sutkada 1 dəfə 0,15 ml/kg (8,4 mq/kg) dozada insan plasentar hidrolizati inyeksiya edilmişdir. I yarımqrupda preparat əzələ daxilində, II yarımqrupda isə nazik bağırsaq müsariqəsi kökündə yerləşdirilmiş kateter vasitəsilə retroperitoneal yeridilmişdir. Əməliyyatdan 3, 5, 7 və 15 sutka sonra bağırsaq anastomozları morfoloji müayinə üçün götürülmüşdür. Məlum olmuşdur ki, kontrol qrupa nisbatən, əsas qrupun hər iki yarımqrupunda bağırsağın epitelial hüceyrələrinin mitoz indeksi, fibroblastik fəallıq, liflərin (kollagenin) de-nova formalması və mikrodamar sıxlığı qeyd olunan müddətlərdə orta hesabla 10-20% artmış olur ki, bu da anastomoz nahiyyəsində regenerasiya proseslərinin daha intensiv olduğunu dəlalət edən morfoloji göstəricilərdir. Preparat nazik bağırsaq müsariqəsi kökündə yeridildikdə regenerator göstəricilər, əzələdaxili inyeksiyaya nisbatən daha yüksək olmuş və erkən təzahürü müəyyənləşdirilmişdir. Müllişlərin fikrincə, bağırsaq anastomozu tutarsızlığı riski yüksək olan xəstələrə insan plasentar hidrolizatının tətbiqi məqsədən yığundur.

Açar sözlər: bağırsaq anastomozu tutarsızlığı, bağırsaq anastomozu regenerasiyası, insan plasentar hidrolizatı

Ключевые слова: несостоятельность кишечного анастомоза, регенерация кишечного анастомоза, человеческий плацентарный гидролизат

Key words: intestinal anastomotic leakage, intestinal anastomotic regeneration, human plasentar hydrolyzate

Bağırsaq anastomozu tutarsızlığı həm təciili, həm də planlı cərrahi əməliyyatlardan sonra müşahidə edilən və yüksək letallılıqla nəticələnən ağırlaşmalardandır. Bu ağırlaşmanın qarşısını almaq üçün müxtəlif üsullar təklif olunsa da, problem bugün də öz aktuallığını saxlamaqdadır [1-4]. Son dövr ədəbiyyat məlumatlarında bağırsaq anastomozu tutarsızlığının 3,4-15,5% hallarda törəndiyi haqda məlumat verilir [5-7].

Aparılmış tədqiqatlarda bağırsaq anastomozu tutarsızlığı ilə müxtəlif faktorların təsirindən kollagenin degradasiyaya uğraması arasında sıx əlaqə olduğu göstərilmişdir [8],

9]. Bunu nəzərə alaraq kollagenoliz prosesini zəiflədən və daha möhkəm kollagen sintezini artırın preparatların istifadəsi tövsiyə edilmişdir [10]. Türkibə böyümə faktorları ilə zəngin olan insan plasentar hidrolizatının bu sahədə tətbiqini məqsədəyən hesab etdi və eksperimental elmi-tədqiqat işi aparmaq qərarına gəldik.

İşin məqsədi kəskin bağırsaq keçməzliyi modeli fonunda qoyulmuş birincili bağırsaq anastomozlarında gedən regenerasiya proseslərinə insan plasentar hidrolizatının təsirinin eksperimental şəraitdə öyrənilməsindən ibarət olmuşdur.

Tədqiqatın material və metodları. Tədqiqat eksperimental şəraitdə kütləsi 3-4 kg olan şinşilla cinsli 60 dovşan üzərində, kontrol və əsas olmaqla 2 qrupda aparılmışdır. Kontrol qrupda 20, əsas qrupda isə 40 dovşandan istifadə edilmişdir. Əsas qrup da özlüğündə hər birinda 20 dovşan olmaqla 2 yarımqrupa bölünmüştür.

Anestesiya məqsədilə kalipsoldan (3-4 mq/kg venadaxili) istifadə edilmişdir. Bütün qruplarda nazik bağırsaq ilgəyi steril turunda ilə sixilaraq kəskin bağırsaq keçməzliyi modeli yaradılmışdır. Bir sutkadan sonra tacribə heyvanları relaparatomiya edilmiş, kəskin bağırsaq keçməzliyinə səbəb olan və qanqrenaya uğramış nazik bağırsaq segmenti rezeksiya edildildən sonra, sağlam toxumalar hüdudunda yan-yana, bircərgəli entero-entero anastomoz yaradılmışdır.

Kontrol qrup tacribə heyvanlarında əməliyyatdan sonra növbəti əməliyyat gününa qədər standart müalicələr (40%-li qlükoza məhlulu – 500 mq/kg venadaxili, seftriksion – 15 mq/kg, analgin 50%-li – 50-70 mq/kg, dimedrol – 1%-li – 1-1,5 mq/kg əzələdaxili sutkada 1 dəfə olmaqla) aparılmış, əsas qrupun I yarımqrupunda isə əlavə olaraq sutkada 1 dəfə insan plasentar hidrolizati olan Laennec preparati 0,15ml/kg (8,4 mq/kg) dozasında əzələ daxili inyeksiya olunmuşdur. Lakin əsas qrupun II yarımqrupunda heyvanlarında insan plasentar hidrolizati əməliyyat zamanı müsariqə kökündə yerləşdirilmiş mikroirriqatordan eyni dozada, növbəti əməliyyata qədər gündə 1 dəfə olmaqla birbaşa müsariqə köküne yeridilmişdir.

Əməliyyatdan sonrakı 3, 5, 7 və 15-ci sutkalarda dovşanlar təkrar əməliyyat olunmuş və tədqiqat obyekti olan bağırsaq anastomozları morfoloji müayinə üçün götürülmüşdür. Morfoloji müayinələr zamanı hematoksilin-eozin, van-Gizon üsulu ilə hematoksilin-pikrofuksin, metilen abisi-eozin, buferləşdirilmiş 0,05%-li tionin, toluidin abisi, hematoksilin-natrium-fluoressein (uranin), dəmirli hematoksilinla inkubasiya əsləlləri ilə epitelin mitoz indeksi (bölgünə hüceyrələrin bölünməyən hüceyrələrə nisbəti), fibroblastik fəallıq, liflərin de novo formalması (kollagenogenez), selik ifrazı, əzələ-hüceyrə reaksiyası, mikrodamar sıxlığı (angiogenez) öyrənilmişdir. Alınan nəticələr şərti vahidlərlə ifadə olunmuş və görmə sahəsində olan hüceyrələrin miqdarda uyğun qeyd olunmuşdur. 1-2 ş.v. az, 2-3 ş.v. orta, 3-4 ş.v. yüksək, 4-6 ş.v. çox yüksək olaraq dəyərləndirilmişdir. Alınmış nəticələrin statistik işlənməsi variasiyon statistika üsulu ilə orta kvadratik meyl, orta riyazi xəta, Student əmsalının təyini metodları ilə aparılmışdır.

Tədqiqatın nəticələri. Cərrahi əməliyyatdan 3 gün sonra götürülmüş bağırsaq anasto-

mozlarının morfoloji müayinəsi zamanı kontrol qrupu tacribə heyvanlarında selikli qişanın nekrotik kütlələrlə örtülüyü, arteriya və arteriollarda güclü spazm baş verdiyi, venoz damarların isə genişlənmiş olduğu aşkarlanmışdır. Selikli qişa epitelinin bərpası və yenilənməsinin əsas mənbəyi olan kriptaların sıx olmadığı və hüceyrə tərkibinin polimorf olduğunu müəyyənləşdirilmişdir. Burada epitelin regenerasiyasının əsas göstəricisi olan mitoz indeksinin çox aşağı olduğu aşkar edilmişdir (0-1,0 ş.v.). Əsas qrupun I yarımqrupu tacribə heyvanlarından 3 sutka sonra götürülmüş anastomozların morfoloji müayinəsi zamanı selikli qişanın epitel örtüyünün fibroz ekssudatla örtülüyü, epiteliositlərin sitoplazmasında dənələr, bazən isə vakuol-hidropik distrofiya əlamətlərinin olduğu qeyd olunmışdır. Selikli qişa epitelinin bərpasında iştirak edən kriptaların sayı çox deyildir, lakin hiperplaziyyaya uğramışdır. Mitotik fəal hüceyrələr orta miqdarda qeyd olunur, mitoz indeks isə 0,5-1,5 ş.v., ($M=1,0 \pm 0,06$; $p<0,001$) göstəricilər ilə xarakterizə olunur. Əsas qrupun II yarımqrup heyvanlarından əməliyyatdan 3 gün sonra götürülmüş preparatların morfoloji müayinəsi zamanı isə ilk növbəd bağırsaq selikli qişasının qalınlaşması diqqəti cəlb edir. Bu, xüsusilə epitel örtüyünün xeyli hündürləşməsi ilə təzahür edir. Onun tərkibi firçalı hasiyəyə malik enterositlərdən, qədəhəbənzər hüceyrələrdən, enteroendokrin və kambial elementlərdən ibarətdir. Epitelial örtük zülali-hidropik distrofiyyaya məruz qalmışdır, lakin basal membran saxlanılmışdır. Selikli qişanın regenerasiyanın əsas mənbəyi olan kriptalar sıxlışılmış və dərinleşmiş, onlarda fəal bölünən maya hüceyrələrin mitoz indeksi 1,0-3,0 ş.v. arasında tərəddüb etmişdir ($M=2,0 \pm 0,12$; $p<0,001$). Kontrol və əsas qrupun I yarımqrupundan fərqli olaraq, əsas qrupun II yarımqrup heyvanlarının müayinə olunan anastomoz sahəsinin selikli qişasında statistik dürüst hiperplaziya qeyd olunmuşdur. Ümumilikdə hiperepləniya əlamətləri qalmaqdə davam etsə də, əsas qrupda kontrol qrup ilə müqayisədə mikroangiogenez daha intensivdir (cədvəl 1).

Kontrol qrup heyvanlarında əməliyyatdan 5 gün sonra götürülmüş bağırsaq anastomozlarının morfoloji müayinəsi zamanı bağırsağın selikli qişasında ağır dərəcəli ödəm, dezorqa-

Cədvəl 1. Əməliyyatdan sonrakı 3 və 5-ci sutkalarda götürülmüş bağırsaq anastomozlarının morfohistokimyəvi göstəriciləri ($M \pm m$; min-max)

| Göstəricilər | Kontrol qrup 3 gün $M \pm m$ | Əsas qrup I yarımqrup 3 gün $M \pm m$ | Əsas qrup II yarımqrup 3 gün $M \pm m$ | Kontrol qrup 5 gün $M \pm m$ | Əsas qrup I yarımqrup 5 gün $M \pm m$ | Əsas qrup II yarımqrup 5 gün $M \pm m$ |
|--|---------------------------------|---|--|---------------------------------|---|--|
| Selik ifrazı | 4,0±0,09 (3,5-5,0) | 4,0±0,09 (3,5-5,0) | 3,0±0,12 (2,0-4,0) | 3,5±0,06 (3,0-4,0) | 3,5±0,06 (3,0-4,0) | 3,0±0,12 (2,0-4,0) |
| Epitelin mitoz indeksi (regenerasiya) | 0,5±0,06 (0-1,0) | 1,0±0,06 (0,5-1,5) | 2,0±0,12 (1,0-3,0) | 2,0±0,12 (1,0-3,0) | 2,5±0,06 (2,0-3,0) | 3,0±0,12 (2,0-4,0) |
| Fibroblastik fəallıq | 0,5±0,06 (0-1,0) | 1,0±0,06 (0,5-1,5) | 1,5±0,09 (1,0-2,5) | 1,0±0,06 (0,5-1,5) | 1,5±0,06 (1,0-2,0) | 2,0±0,12 (1,0-3,0) |
| Əzələ-hüceyrə reaksiyası | 3,0±0,12 (2,0-4,0) | 3,0±0,12 (2,0-4,0) | 3,0±0,12 (2,0-4,0) | 4,5±0,18 (3,0-6,0) | 4,5±0,18 (3,0-6,0) | 3,0±0,12 (2,0-4,0) |
| Liflərin de novo formalaması (kollagenogenəz) | 0,5±0,06 (0-1,0) | 1,0±0,06 (0,5-1,5) | 1,5±0,09 (1,0-2,5) | 1,5±0,06 (1,0-2,0) | 1,5±0,06 (1,0-2,0) | 2,0±0,12 (1,0-3,0) |
| Mikrodamarların sıxlığı (1 mm ⁻²) (angiogenəz) | 25,0±0,60 (20,0-30,0) | 30,0±1,20 (20,0-40,0) | 30,0±1,20 (20,0-40,0) | 30,0±1,20 (20,0-40,0) | 30,0±1,20 (20,0-40,0) | 45,0±1,80 (30,0-60,0) |


Qeyd: nəticələr şərti vahidlərlə göstərilmişdir. $p<0,001$

Əsas qrupun I yarımqrupundakı təcrübə heyvanlarından əməliyyatdan 5 gün sonra götürülmüş preparatların mikroskopik müayinəsi zamanı selikli qişa büküslerinin hamarlanmış, elastikləşmiş və öz aypara formalarını bərpə etmiş olduğu qeydə alınmışdır. Eksperimentin 3-cü sutkasındakına nisbətən kriptaların dərinlikləri artmışdır. Regenerasiya mənbəyi olan qədəhbənzər hüceyrələr çoxluq təşkil etsə də, epitel örtüyündə limloid-plazmositar-histiosit hüceyrə yığımları və reaktiv limfatik düyüncülərlə disseminasiya müşahidə edilir (Şəkil 1b). Selikli qişanın xüsusi səhəsində əvvəlki müşahidə günündə qeyd olunan fibrin liflərinin hissəvi fragmentativliyi və kövşəkləşməsi aşkar olunmur. Anastomoz

sərhədlərində kollagenoliz və liflərin de novo formalaması aydın seçilir.

Əsas qrupun II yarımqrupu heyvanlarından eksperimentin 5-ci sutkası götürülmüş bağırsaq anastomozlarının morfoloji müayinəsində selikli qişanın epitel örtüyündə bərpə intensivliyi kontrol qrupu ilə müqayisədə nəzərə çarpacaq dərəcədə artmış, regenerasiya daha nizamlı şəkil almışdır (Şəkil 1c). Digər yarımqrup ilə müqayisədə isə bu göstəricilərdə əhemməyyətli artım olmamış, lakin limfositlərin epitel örtüyünə miqrasiyasının zəifləməsi aşkar edilmişdir (Cədvəl 1).

Eksperimentin 7-ci günü kontrol qrup heyvanlarından götürülmüş preparatların mikroskopik müayinəsində selikli qişa örtüyündə



Şəkil 1. Eksperimentin 5-ci sutkasında götürülmüş preparatların mikroskopiyası.

Boyaq: hematoksilin-eozin, tionin. Böyütmə: ok. 12,5, ob. 10;

a) Kontrol qrup: selikli qişada dezorqanizasiya, ödem, epitel örtükdə qopmalar qeyd olunur;

b) Əsas qrup I yarımqrup: qədəhbənzər hüceyrələr və limfoid elementlər qeyd olunur;

c) Əsas qrup II yarımqrup: enterositlər daha nizamlı düzülmüşdür, aktiv regenerasiya qeyd olunur.



Şəkil 2. Eksperimentin 7-ci sutkasında götürülmüş preparatların mikroskopiyası.

Boyaq: hematoksilin-eozin, tionin. Böyütmə: ok. 12,5, ob. 10;

a) Kontrol qrup: hüceyrələrdə vakuol distrofiya və az miqdardan fibroblastlar qeyd olunur;

b) Əsas qrup I yarımqrup: fibroblastların sayıda artım;

c) Əsas qrup II yarımqrup: yüksək fibroblastik fəallıq.

ödem, vakuol distrofiya əlamətləri ayırd edilir (Şəkil 2a). Mitoz indeksi aşağı göstəricilərlə xarakterizə olunur (1,0-2,0 ş.v.). Əsas qrupun I yarımqrupunda eyni müşahidə gündündə selikli qişada kriptaların sıxlığının, dərinliyinin, həmçinin kambial elementlərin mitoz fəallığının artlığı (2,0-4,0 ş.v., $M=3,0\pm0,12$; $p<0,001$) qeyd olunmuşdur. Əsas qrupun II yarımqrupunda isə bağırsağın selikli qişasının epitel örtüyünün tamlığı pozulmamış, bağırsaq mənəfəzi tərəfdən anastomoz divarının selikli qişasının relyefi, büküsleri, rəngi qonşuluğdakı intakt sahələrdən o qədər də fərqlənməmişdir. Selikli qişa kriptalarının sıxlığı və dərinlik ölçüləri, hətta əsas qrupun I yarımqrupu təcrübə heyvanları ilə müqayisədə xeyli

artmışdır. Kriptalarda fəal bərpa-mitoz proseslərinin getdiyi müəyyən olmuşdur (3,0-5,0 ş.v. $p<0,001$) (Cədvəl 2).

Cərrahi əməliyyatdan 7 gün sonra götürülmüş bağırsaq anastomozlarının morfoloji müayinəsi zamanı diqqətimizi xüsusi bir məqam çəkmışdır. Belə ki, kontrol qrupu ilə müqayisədə, əsas qrup təcrübə heyvanlarının tədqiq olunan anastomoz nahiyyəsində çox yüksək sayda fibroblastlar qeydə alınmışdır. Xüsusilə əsas qrupun II yarımqrupunda fibroblastik fəallıq daha yüksək olmuşdur (Şəkil 2.b,c). Bu hal insan plasentə hidrolizatının tərkibində olan fibroblastların böyümə faktorunun (FGF) təsiri ilə birbaşa əlaqəlidir.

Cədvəl 2. Əməliyyatdan sonrakı 7 və 15-ci sutkalarda götürülmüş bağırsaq anastomozlarının morfohistokimyəvi göstəriciləri ($M \pm m$; min-max)

| Göstəricilər | Kontrol qrup 7 gün $M \pm m$ | Əsas qrup I yarımqrup 7 gün $M \pm m$ | Əsas qrup II yarımqrup 7 gün $M \pm m$ | Kontrol qrup 15 gün $M \pm m$ | Əsas qrup I yarımqrup 15 gün $M \pm m$ | Əsas qrup II yarımqrup 15 gün $M \pm m$ |
|--|---------------------------------|---|--|----------------------------------|--|---|
| Selik ifrazı | 3,0±0,12 (2,0-4,0) | 2,5±0,06 (2,0-3,0) | 2,5±0,06 (2,0-3,0) | 2,0±0,09 (1,5-3,0) | 2,0±0,12 (1,0-3,0) | 2,0±0,12 (1,0-3,0) |
| Epitelin mitoz indeksi (regenerasiya) | 1,5±0,06 (1,0-2,0) | 3,0±0,12 (2,0-4,0) | 4,0±0,12 (3,0-5,0) | 1,0±0,06 (0,5-1,5) | 4,0±0,12 (3,0-5,0) | 4,0±0,12 (3,0-5,0) |
| Fibroblastik fəallıq | 1,5±0,06 (1,0-2,0) | 2,0±0,12 (1,0-3,0) | 5,0±0,12 (4,0-6,0) | 1,5±0,06 (1,0-2,0) | 2,5±0,06 (1,0-3,0) | 3,0±0,12 (2,0-4,0) |
| Əzələ-hüceyrə reaksiyası | 3,0±0,12 (2,0-4,0) | 2,0±0,12 (1,0-3,0) | 2,0±0,12 (1,0-3,0) | 2,0±0,12 (1,0-3,0) | 1,0±0,06 (0,5-1,5) | 1,5±0,06 (1,0-2,0) |
| Liflərin de novo formalaması (kollagenogenəz) | 1,5±0,06 (1,0-2,0) | 2,0±0,12 (1,0-3,0) | 4,0±0,12 (3,0-5,0) | 1,0±0,09 (0,5-2,0) | 2,0±0,12 (1,0-3,0) | 3,0±0,12 (2,0-4,0) |
| Mikrodamarların sıxlığı (1 mm ⁻²) (angiogenəz) | 25,0±0,90 (15,0-30,0) | 35,0±1,20 (25,0-45,0) | 60,0±1,20 (50,0-70,0) | 20,0±1,20 (10,0-30,0) | 40,0±1,20 (30,0-50,0) | 50,0±1,20 (40,0-60,0) |

Qeyd: nəticələr şərti vahidlərlə göstərilmişdir. $p<0,001$

Kontrol qrupu heyvanlarından əməliyyatdan sonrakı 15-ci sutkada götürülmüş bağır-saq anastomozlarının morfoloji tədqiqi zama-nı epitel örtüyünün silindrik xarakterli, nisbə-tən aktiv selik ifrazi olan qədəhəbənzər hü-ceyrələrdən və mitotik fəallığı orta dərəcədə olan sütünsəkilli hüceyrələrdən ibarət olması müəyyən edilmişdir (0,5-1,5 ş.v.). Lifli karkas nisbətən sıxlığında, ödemlidir, *de novo* for-malaşması orta intensivliykdir. Əsas qrupun I yarımqrupunda müşahidənin 15-ci günündə müayinə obyekti olan bağır-saq anastomozu nahiyyəsi bütövlükdə sintez-bərpə proseslərinin xeyli sürətlənməsi (3,0-5,0 ş.v., M=4,0±0,12; p<0,001) və iltihabi infiltrasiyanın sönməsi ilə xarakterizə olunmuşdur. Selikli qişa əvvəlki qrupla müqayisədə xeyli qalınlaşmış, büküşlər öz aypara formasını bərpə etmişdir. Əsas qrupun II yarımqrupu təcrübə heyvanlarında isə selikli qişa öz makro-skopik parametrlərini demək olar ki, tam sax-lamışdır. Mikroskopik olaraq selikli qişanın büküşləri çoxsaylıdır, aypara formadadır, ki-fayət qədər dərinləşmişdir və nizamlı şəkildə formlaşmışdır. Selikli qişanın xüsusi səhfəsinin lifli karkası geniş ilgaklı collagen-elastik tor şəklində olmuşdur.

Müzakirə. Bağırsaq anastomozu tutarsızlı-

ğının qarşısını almaq üçün yerli qan dövranının artırılmasına, mexaniki amillərə üstünlük verilir [2, 4]. Büttin profilaktika üsullarında son məqsəd daha möhkəm kollagenin sintezi olmuşdur. Bu proses hüceyrə səviyyəsində təsir etmək üçün insan plasentə hidrolizatının tətbiqi ilə anastomoz nahiyyəsində həm lifli karkasın formallaşmasına və kollagenin sintezinin sürətlənməsinə, həm də angiogenet proseslərini stimülə etməklə mikrodamar sıxlığının artmasına nail olmaq mümkündür. Bu da əməliyyatdan sonrakı mikrosirkulyator dəyişikliklərlə müşayiət olunan ağrılaşmaların, xüsusi anastomoz tutarsızlığının qarşısının alınmasına zəmin yaradır.

Bələliklə, aparılmış eksperimental tədqiqatdan sonra insan plasentə hidrolizatının bağırsaq anastomozlarında gedən reperativ regenerasiya proseslərinə müsbət təsir etdiyi aşkarlanmışdır. Preparatin nazik bağırsaq müsəriqəsi kökünə yeridilməsi zamanı regenerator göstəricilərin əzəldəxəllili inyeksiyaya nisbətən daha yüksək olması və erkən təzahürü müəyyənləşdirilmişdir. Bu baxımdan bağırsaq anastomozu tutarsızlığı riski yüksək olan xəstələrdə insan plasentə hidrolizatının bu yolla tətbiqinin daha məqsədəyən olduğu qənatindəyik.

References

- Vakalopoulos K.A., Daams F., Wu Z., Timmermans L., Jeekel J.J., Kleinrensink G.J. et al. Tissue adhesives in gastrointestinal anastomosis: a systematic review // *J Surg Res.* 2013 Apr;180(2): p.290-300.
- Sabino F.D., Campos C.F., Caetano C.E., Trotte M.N., Oliveira A.V., Marques R.G. Effects of TachoSil and 5-fluorouracil on colonic anastomotic healing // *J Surg Res.* 2014 Dec;192(2): p.375-82.
- Garcia-Vasquez C., Gomez Heras S., Pastor Idoate C., De Pablo D., Fernández-Aceñero M.J. Histopathological changes associated to an absorbable fibrin patch (Tachosil®) covering in an experimental model of high-risk colonic anastomoses // *Histol Histopathol.* 2018 Mar;33(3): p.299-306.
- Sümer A., Altınlı E., Senger S. Effect of pentoxifylline and vinpoctine on the healing of ischemic colon anastomosis: an experimental study // *Ulus Trauma Acil Cerrahi Derg.*, 2011, v.17, No 6, p. 482-487
- Yun Y., Cho Y., Park Y. Clinical manifestations and risk factors of anastomotic leakage after low anterior resection for rectal cancer // *ANZ Journal of Surgery.* Nov 2017, v.87, issue 11, p.908-914.
- Ağayev E., İsmayılova Z., Məmmədov T. Təcili və təxirəsalınmaz müdaxilələr zamanı müxtəlif bağırsaq anastomozu növlərinin müqayisəli təhlili // *Cərrahiyə,* 2017, № 2. s. 17-20.
- McDermott F.D., Arora S., Smith J., Steele R., Carlson G., Winter D. Prevention, diagnosis and management of colorectal anastomotic leakage // *Issues in professional practice.* March 2016. p.9-15.
- Shogan B.D., Belogortseva N., Luong P.M. et al. Collagen degradation and MMP9 activation by Enterococcus faecalis contribute to intestinal anastomotic leak // *Science Translation Medicine.* 2015 May 6;7(286): 286ra68 p.1-12.
- Shahsheer B., Versten L., Luo J. et al. Morphine promotes colonization of anastomotic tissues with Collagenase-producing Enterococcus faecalis and causes leak // *Journal of Gastrointestinal Surgery.* Oct 2016, v.20 issue 10, p.1744-1751.

- Wiegerinck M., Hyoju S., Mao J. Novel de novo synthesized phosphate carrier compound ABA-PEG20k-Pi20 suppresses collagenase production in *Enterococcus faecalis* and prevents colonic anastomotic leak in an experimental model // *British Journal of Surgery.* Sep 2018, v.105, issue 10, p.1368-1376.

Агаев Е.К., Мурадов Г.К., Мамедов Т.Е., Исмайлова З.Е.

ВЛИЯНИЯ ЧЕЛОВЕЧЕСКОГО ПЛАЦЕНТАРНОГО ГИДРОЛИЗАТА НА ПРОЦЕССЫ РЕГЕНЕРАЦИИ В КИШЕЧНЫХ АНАСТОМОЗАХ

Кафедра общей хирургии Азербайджанского медицинского университета, Баку

Резюме. В статье представлены сведения об экспериментальных исследованиях, проведенных с целью изучения влияния гидролиза плаценты человека на процессы регенерации при первичных кишечных анастомозах на фоне смоделированной острой кишечной непроходимости. С этой целью были проведены экспериментальные исследования на 60 кроликах, из которых 20 кроликов составили контрольную, а 40 кроликов – основную группу. Основная группа, в свою очередь, была разделена на 2 подгруппы. Сначала была создана модель strangulationной острой кишечной непроходимости, а через день была проведена релапаротомия, в ходе которой гангренозный сегмент кишечника был резецирован в пределах здоровых тканей и произведен первичный однорядный энтеро-энтероанастомоз бок в бок. В то время как в контрольной группе применялось стандартное лечение, в основной группе в дополнение к стандартному лечению был введен человеческий плацентарный гидролизат в дозе 0,15 мл/кг (8,4 мг/кг) один раз в день. В первой подгруппе препарат был введен внутримышечно, а во второй подгруппе – забрюшинно через катетер, размещененный в корень брыжейки тонкой кишки. Кишечные анастомозы были резецированы и отправлены на морфологическое исследование через 3, 5, 7 и 15 дней после операции. Установлено, что индекс эпителиального митоза, фибробластическая активность, образование коллагеновых волокон *de novo* и плотность микрососудов увеличивались в среднем на 10-20% больше у животных I и II подгрупп основной группы, по сравнению с контрольной группой в указанные периоды, это в свою очередь свидетельствует о том, что регенеративные процессы в области анастомоза у животных основной группы протекают более интенсивно. Проявления регенеративных параметров отмечены в более ранние сроки и были интенсивнее при введении плацентарного гидролизата в корень брыжейки тонкого кишечника, чем при внутримышечном применении. Таким образом, по мнению авторов, использование человеческого плацентарного гидролизата целесообразно у пациентов с высоким риском несостоятельности кишечных анастомозов.

Aghayev E.K., Muradov H.K., Mammadov T.E., Ismayilova Z.E.

THE INFLUENCE OF HUMAN PLACENTA HYDROLYSATE ON REGENERATION PROCESSES IN INTESTINAL ANASTOMOSES

Department of General surgery, Azerbaijan Medical University, Baku

Summary. The article presents information about experimentally study of the effect of human placenta hydrolysate on regeneration processes in primary intestinal anastomoses against the background of simulated acute intestinal obstruction. For this purpose, experimental studies were carried out on 60 rabbits, of which 20 rabbits constituted the control group, and 40 rabbits - the main group. The main group, in turn, was divided into 2 subgroups. First, a model of strangulated acute intestinal obstruction was created, and a day later relaparotomy was performed, during which the gangrenous segment of the intestine was resected within healthy tissues and a primary single-row enterostomy was created. In the control group, standard treatment was applied, while in the main group, in addition to standard treatment, a human placental hydrolysate was injected intramuscularly in dose of 0,15 ml/kg (8,4 mg/kg) once a day. In the first subgroup, the drug was injected intraperitoneally through a catheter, located in the mesentery of the small intestine. Intestinal anastomoses were resected and sent for morphological examination at 3, 5, 7 and 15 days after operation. It was established that the index of epithelial mitosis, fibroblast activity, formation of new collagen fibers and density of microvessels increased on average by 10-20% more in animals of I and II subgroups of the main group compared to the control group in the specified periods, which indicates that regenerative processes in the area of anastomosis in animals of the main group proceed more intensely. Manifestations of regenerative parameters were observed earlier and were more intense in the case of injection of placental hydrolysate into the mesentery of the small intestine than in the case of intramuscular application. Thus, according to the authors, use of human placental hydrolysate is reasonable in patients with high risk of intestinal anastomosis failure.

enteroanastomosis was performed side to side. While in the control group, standard treatment was used, and in the main group, in addition to standard treatment, human placenta hydrolysate was administered at a dose of 0.15 ml / kg (8.4 mg / kg) once a day. In the first subgroup, the drug was injected intramuscularly, and in the second subgroup - retroperitoneally through a catheter placed in the root of the mesentery of the small intestine. Intestinal anastomoses were resected and sent for morphological examination 3.5, 7 and 15 days after surgery. It was found that the index of epithelial mitosis, fibroblastic activity, the formation of collagen fibers *de novo* and the density of microvessels increased by an average of 10-20% more in animals of I and II subgroups of the main group, compared with the control group during the indicated periods, this in turn indicates that the regenerative processes in the area of the anastomosis in animals of the main group proceed more intensively. The manifestations of regenerative parameters were noted earlier and were more intense with the introduction of placenta hydrolysate into the mesentery root of the small intestine than with intramuscular administration. In this regard, according to the authors the use of human placenta hydrolysate is advisable in patients with a high risk of intestinal anastomotic leakage.

Müəlliflə əlaqə üçün:

Ağayev Elçin Kamil oğlu – tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru, Bakı, Azərbaycan

E-mail: doc-elcin@yandex.com